

DOQQUZ AYLIĞIN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR

Bu günlərdə Siyəzən Rayonu İcra Hakimiyyəti başçısı yanında Şura iclasında «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2014-cü ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələr» barədə məsələ dinlənilib müzakirə edilmişdir.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasimov gündəliyi elan etdikdən sonra müzakirə olunan məsələ ilə bağlı geniş müzakirə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 8-də Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda dövlət başçımızın nitqində söylənilən fikirlər, iqtisadi göstəricilər barədə ətraflı danışmışdır.

Nəticə dövlət başçımızın nitqində qeyd etdiyi kimi, cari ilin doqquz ayının iqtisadi göstəricilərinin çox müsbət olduğunu, xüsusilə Avropada iqtisadi maliyyə böhranı davam etdiyi bir vaxtda Azərbaycanda hər il iqtisadi inkişafın müşahidə olunduğunu bildirərək, bu ilin doqquz ayında ümumi daxili məhsulun 2,5 faiz artmışıq qeyd etmişdir.

Ön əhəmiyyətli ondan ibarətdir ki, Azərbaycanın qeyri-neft sektoru 6 faiz artmışdır ki, bu da ölkəmizdə düzgün və uğurla aparılan iqtisadi siyasətin nəticəsidir. Ölkəmizdə inflyasiya çox aşağı səviyyədədir-cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır.

Keçən illərdə olduğu kimi, bu il də Azərbaycana böyük həcmde, ilin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur. Onlardan 11 milyardı daxili sərmayədir. İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə isə 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir. Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycan dünyanın rəqabət qabiliyyəti ilə ilk 40 ölkəsi sırasındadır.

Yüz mindən çox yeni iş yeri açılmışdır, onlardan 80 mini daimidir. 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılmışdır. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25, 30 faiz, gənclər arasında isə 50 faizə çatdığı halda, Azərbaycanda işsizlik 5 faiz həddindədir.

Moruzoji ölkəmizdə aparılan sosial-iqtisadi inkişafda Siyəzən rayonunun da payının olduğunu qeyd etmişdir. 2014-cü ilin doqquz ayında rayonumuzun iqtisadiyyatı da uğurla inkişaf etmiş, əldə edilən sosial-iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin yüksəlməsini, gəlirlərinin və əmək haqqının artmasını təmin etmiş, iqtisadi və sosial sahələrdəki vəziyyəti oks etdirən ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 77,8 milyon manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,0 faiz artmışdır. Ümumi məhsul buraxılışının 63,9 faizi kənd təsərrüfatının, 16,5 faizi ticarətin, 10,2 faizi tikintinin, 8,1 faizi sonayenin, 1,3 faizi nəqliyyat və rabitə sektorunun payına düşmüşdür. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 81,3 faiz təşkil etmişdir.

Ötən dövrdə əhalinin pul gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 70,0 milyon manata, adambaşına düşən məbləğ 1743,0 manata çatmış, əhalinin iqtisadi fəallığı artmış, 293 yeni daimi iş yerləri açılmışdır.

Moruzoji daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində nəzərdə tutulmuş təhlil hədəflərin həlli ilə əlaqədar prioritet məsələləri, o cümlədən məktəblərin, körpələrin evi-uşaq bağçalarının, səhiyyə obyektlərinin tikintisini, ekoloji problemlərin həllini, turizmin inkişaf etdirilməsini ön plana çək-

mişdir.

Bununla əlaqədar Siyəzən rayonunda müəyyən işlər görülmüş və bu istiqamətdə işlər davam etdirilir.

İlk növbədə yol təsərrüfatında başlanmış işlərin davamı kimi Siyəzən-Məşrif avtomobil yolunda (şəhərin cənub girişindən) asfalt örtüyünün qoyulması işlərinə başlanıldığını qeyd etmək lazımdır. Hazırda yolun 17,8 km-nə asfalt betonla alt qatı vurulmuş və bu işlər böyük sürətlə davam etdirilir. Bununla yanaşı, Bakı-Quba avtomobil yolunun 115-ci kilometrliyindən «Qalaaltı» sanatoriyasına gedən birinci dərəcəli avtomobil yolunun yenidən qurulması ilə əlaqədar torpaq işlərinin görülməsi və yolun profilinin düzəldməsi işlərinə başlanmışdır. Yol tikintisi ilə əlaqədar görülən işlərdən ən önəmli-lərindən biri isə 4 yaşayış məntəqəsini birləşdirən «Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar» avtomobil yolunun tikintisi ilə əlaqədar ilkin ölçmə-layihələndirmə işlərinə başlanmışdır.

Bu yolların tikintisi birmanalı olaraq rayonumuzda turizmin inkişaf etdirilməsinə, sosial-mədəni və iqtisadi inkişaf hesablanmış infrastruktur layihələridir.

Böyük Həmyə və Siyəzənkənd kəndlərində yeni məktəb binaları istifadəyə verilmişdir. Hazırda Siyəzən şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən 120 yerlik körpələr evi-uşaq bağçasında, Siyəzən Rayon Yaşından Mühafizə Hissəsi üçün yaradılmış depozitdə, Alternativ və bərpa olunan enerji mənbələrinin tətbiq etməklə tikilən idman zalında, Kənd Təsərrüfatı Nazirliyinin Siyəzən rayon Ərazi idarəsinin inzibati laboratoriyaya binalarında tikinti işləri davam etdirilir.

Nəticə qeyd etmişdir ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza olan böyük diqqət və qayğısı nəticəsində ərsəyə gəlmişdir. Biz siyəzənlilər də ölkə Prezidentinin apardığı sosial-iqtisadi islahatları yekdilliklə dəstəkləməklə rayonumuza göstərilən münasibətə öz əməli işimizlə cavab verməyə çalışırıq.

Cənab A. Qasimov məruzəsində rayonumuzda aparılan tikinti-abadlıq və quruculuq işləri barəsində geniş danışmışdır. Bu sıradan binaların dam örtüklərinin yeniləri ilə əvəz edilməsi, fasadlarının əsaslı təmiri, blok pəncərələrinin plastik pəncərələrə əvəz edilməsi, binaların fasadlarının suvarması, cıllanması işlərinin yerinə yetirilməsini qeyd edilənlərdəndir.

Ümumiyyətlə, şəhərin park və küçələrində həyata keçirilən yeniliklər, yerinə yetirilən işlər barədə məruzədə geniş bəhs edilmişdir.

Məruzəçi rayonda kənd təsərrüfatı sahəsində müəyyən artımların olduğunu qeyd etmişdir. Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ot istehsalı 29,4 faiz, cümlədən qış otı istehsalı 31,6 faiz, süd istehsalı 15,1 faiz artmışdır.

Məruzədə toxunulan mühüm məsələlərdən biri də yaşlıların qorunub saxlanılması və artırılması ilə əlaqədar olmuşdur. Bilirsiniz ki, son illər rayon ərazisində xeyli qazon ökilib, yaşıllıq zolaqları salınmışdır. İndi məsələ ilk növbədə yaşıllıq işi ilə bilavasitə məşğul olan qurumların və təhkim olunan təşkilatların görülmüş işlərin qorunub saxlanılması, vaxtli-vaxtında suvarılması, qazon zolaqlarına və ağaclara aqrotexniki qulluq göstərilməsindən ibarət olmalıdır. Bunun üçün müvafiq tədbirlər görülməli və yeni ağacların əkilməsinə başlanılmalıdır.

Məruzə ətrafında Maliyyə Şöbəsinin rəisi Əvəzi S. Nemətov, «Siyəzənneft» NQÇ-nin rəisi Z. Solimov, Gənclər və İdman İdarəsinin rəisi N. Məmmədov, Siyəzən Elektrik Şöbəsinin rəisi Əvəzi İ. İsaqov, Qaz İstismar Sahəsinin rəisi Əvəzi E. Nəziyev çıxış etmişlər.

Sonda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.

«ÇİRAQ»

Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu CƏDVƏLİ

Vəzifəsi	Soyadı, adı və atasının adı	Qəbul günü və saati
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı	Qasimov Arif Adil oğlu	Hər həftənin çərşənbə axşamı günü, saat 11:00-dan başlayır
Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri	Əliyev Zəfər Nüsrət oğlu	Hər həftənin bazar ertəsi günü, saat 14:00-dan başlayır
Başçının müavini-Aqrar məsələlər şöbəsinin müdiri	Heydər Əlibar Məmməd oğlu	Hər həftənin cümə axşamı günü, saat 14:00-dan başlayır
Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri	Eyvazova Təhmimə Vahid qızı	Hər həftənin çərşənbə günü, saat 14:00-dan başlayır
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri	Bəşirov Xaqani Pəşə oğlu	Hər həftənin cümə günü, saat 11:00-dan başlayır
Hüquq şöbəsinin müdiri	Əhmədov Tofiq Həmzəli oğlu	Hər həftənin şənbə günü, saat 11:00-dan başlayır

Qeyd: 1. Milli qəhrəman və onların ailə üzvləri, şəhid ailəsi üzvləri, Qarabağ əlilləri və digər imtiyazlı şəxslər növbədənkənar qəbul olunurlar.
2. Rayon İcra Hakimiyyəti başçısının qəbulu günləri bayram günlərinə düşdükdə qəbul növbəti iş gününə keçirilir.
3. Vətəndaşların qəbulu ilə əlaqədar əlaqə telefonu: (023) 304-00-10

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin noyabr ayında keçirəcəyi səyyar qəbulların CƏDVƏLİ

Sıra №-si	Qəbulun keçiriləcəyi yer	Tarix	Saat
1.	Doro Zarat kəndi, açıq havada	07. 11. 2014	15:00
2.	Nardaran kəndi, açıq havada	14. 11. 2014	15:00
3.	Siyəzən kəndi, açıq havada	21. 11. 2014	15:00
4.	Siyəzən şəhər, H. Əliyev küçəsi, 42-44 nömrəli binaların ərazisi, açıq havada	28. 11. 2014	15:00

Dövlət orqanlarının yerli qurumlarında vətəndaşların qəbulu CƏDVƏLİ

Sıra №-si	Vəzifəsi	Soyadı, adı və atasının adı	Qəbul günü və saati
1.	Siyəzən Rayon Gənclər və İdman idarəsinin rəisi	Məmmədov Nadir Əmrulla oğlu	Cümə günü, saat 10:00-dan başlayır
2.	Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsinin müdiri	Xəlilov Kamil Vəlixan oğlu	Çərşənbə və cümə axşamı günü, saat 15:00-dan başlayır
3.	Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri	Hacıyev Rəfai Məmmədrazı oğlu	Bazar ertəsi günü, saat 10:00-dan başlayır
4.	Siyəzən Telekommunikasiya Qovşağının rəisi	Kəbirov Rəfiq Kəbir oğlu	Hər iş günü, saat 15:00-dan başlayır
5.	«Azərpoçt» MMC-nin Siyəzən Poçt Filialının rəisi əvəzi	Zeynalova Şəlalə Umudşah qızı	Bazar ertəsi və cümə axşamı günü, saat 14:00-dan başlayır
6.	Siyəzən Regional Mülkiyyət Diaqnostika Mərkəzinin baş həkimi	Hümbətov Dadaş Ümid oğlu	Hər iş günü, saat 11:00-dan başlayır
7.	Siyəzən rayon Mərkəzi Poliklinikasının baş həkimi	Cəlalov Məhəmməd Rahim oğlu	Hər iş günü, saat 10:00-dan başlayır
8.	Siyəzən rayonu Gəhiyənə və Epidemiologiya Mərkəzinin direktoru	Yaqubov Mehman Nəcəddin oğlu	Bazar ertəsi günü, saat 10:00-dan başlayır
9.	Qaz İstismar Sahəsinin rəisi əvəzi	Nəziyev Əlişən Fəridin oğlu	Çərşənbə axşamı və cümə axşamı günü, saat 15:00-dan başlayır
10.	Sukanal İdarəsinin rəisi	Ağayev Zəmin Ələvsat oğlu	Çərşənbə axşamı və cümə günü, saat 15:00-dan başlayır
11.	Dövlət Sosial Müdafiəsi Fondunun Siyəzən rayon şöbəsinin müdiri	Yunusova Güllər Cabir qızı	Cümə günü 16:00-dan başlayır
12.	Siyəzən rayon Əhalinin sosial müdafiəsi mərkəzinin direktoru	Yusifova Kamillə Şəmsəddin qızı	Çərşənbə axşamı və cümə axşamı günü, saat 10:00-dan başlayır
13.	Siyəzən Meşə Mühafizəsi və Bərpa Müəssisəsinin direktoru	Əbdullayev Rəşad Nəriman oğlu	I, III, IV günlər, saat 11:00-dan başlayır
14.	Siyəzən rayon Baytarlıq İdarəsinin rəisi	Qasimov Seyfulla Eynulla oğlu	Çərşənbə günü, saat 10:30-dan başlayır
15.	Siyəzən rayon Məşğulluq Mərkəzinin direktoru	Eyvazov Vahid Nəcəfəli oğlu	Çərşənbə günü, saat 10:00-dan başlayır
16.	Siyəzən rayonu üzrə Maliyyə Şöbəsinin rəisi əvəzi	Nemətov Samir Sabir oğlu	Cümə günü, saat 10:00-dan başlayır
17.	Siyəzən Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri əvəzi	Qədiri Zəminə Əlikram qızı	Cümə günü, saat 10:00-dan başlayır

Qeyd: 1. Milli qəhrəman və onların ailə üzvləri, şəhid ailəsi üzvləri, Qarabağ əlilləri və digər imtiyazlı şəxslər növbədənkənar qəbul olunurlar.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 29 oktyabr 2014-cü il tarixli 116 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir

23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq vətəndaşların sərbəst toplaşması üçün Siyəzən rayonu ərazisində müəyyən edilmiş açıq və qapalı yerlərin

SİYAHISI

№	Bələdiyyələrin adı	Bələdiyyələrin əhatə etdiyi yaşayış məntəqələri	Müəyyən edilmiş yerlər	
			açıq	qapalı
1	Siyəzən bələdiyyəsi	Siyəzən şəhəri	Siyəzən şəhərində idman meydançası	«Siyəzənneft» Neft Qazıxıma İdarəsinin akt zalı
2	Gilgilçay bələdiyyəsi	Gilgilçay qəsəbəsi	Gilgilçay qəsəbəsində idman meydançası	Gilgilçay qəsəbəsində klub binası
3	Yenikənd bələdiyyəsi	Yenikənd, Kolanı, Tuğay kəndləri	Yenikənd kəndində idman meydançası	Yenikənd kəndində klub binası
4	Həmyə bələdiyyəsi	Böyük Həmyə, Balaca Həmyə kəndləri	Böyük Həmyə kəndində idman meydançası	Böyük Həmyə kəndində klub binası
5	Beşdam bələdiyyəsi	Beşdam, Dərə Zarat, Nardaran, Siyəzən kəndləri	Beşdam kəndində idman meydançası	Beşdam kəndində klub binası
6	Zarat bələdiyyəsi	Zarat, Çəndahar, Qalaşçı kəndləri	Zarat kəndində idman meydançası	Zarat kəndində klub binası
7	Eynibulaq bələdiyyəsi	Eynibulaq kəndi	Eynibulaq kəndində idman meydançası	Eynibulaq kəndində klub binası
8	Sədan bələdiyyəsi	Sədan, Çarxana, Məşkülqazma, Sağolcan kəndləri	Sədan kəndində idman meydançası	Sədan kəndində klub binası
9	Məşrif bələdiyyəsi	Məşrif, Daşlı Calğan, Qalaaltı, Qoroh, Qozağacı, Orta Calğan kəndləri	Məşrif kəndində idman meydançası	Məşrif kəndində klub binası
10	Dağ Quşçu bələdiyyəsi	Dağ Quşçu, Əlməkolı kəndləri	Dağ Quşçu kəndində idman meydançası	Dağ Quşçu kəndində klub binası
11	Yuxarı Ələz bələdiyyəsi	Yuxarı Ələz, Əzi-küş, Hacışökr, Köhnə Quşçu, Künövşə, Qaragöz, Yanıq Ələz kəndləri	Yuxarı Ələz kəndində idman meydançası	Yuxarı Ələz kəndində klub binası

ÇAĞIRIŞ UĞURLA BAŞA ÇATDI

Orduda xidmət hər bir gəncin şərəf işidir. Bu məsuliyyəti dərk edən çağırışçılar böyük həvə və qürurla hərbi xidmətə yollanırlar. Milli Ordumuzun sıralarında ləyaqətli xidmət edirlər.

Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da hərbi xidmətə payız çağırışı yüksək səviyyədə başa çatmışdır. Belə ki, çağırışçılar siyazanlı gəncər valideynləri, böyüklərin xeyir-duası ilə hərbi xidmətə yollarını, Vətəni göz-bəbəyi kimi qoruyacaqlarına, komandirnin tapşırıqlarını layiqincə yerinə yetirəcəklərinə söz verirlər.

Sevindirici haldır ki, son illər rayonumuzda hərbi xidmətdən yayınanlara, yaxud müxtəlif bəhanələrlə baş qaçıranlara bir nəfər də

olsun rast gəlinmir. Bu, əməkdaşlarımız tərəfindən çağırış yaşlı gəncər, yeniyetmələr, yuxarı sinif şagirdləri arasında aparılmış hərbi vətənpərvərlik mövzusunda geniş təbliğat işinin nəticəsidir.

Son aylarını yaşadığımız 2014-cü il digər bir cəhətdən də kollektivimiz üçün yadda qalan olacaqdır. Çoxdankı arzumuz artıq reallaşmaq üzərdir. Səfərbərvərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi üçün yeni inzibati bina tikilməkdədir. Müasir standartlara cavab verən, hər cür şəraiti olan bu binanın artıq təməli qoyulmuşdur. Qısa müddətdə, yüksək keyfiyyətlə inşa edilməsi nəzərdə tutulmuşdur.

Rahim MUSTAFAYEV,
Səfərbərvərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
Siyəzən rayon bölməsinin rəisi,
polkovnik-leytenant.

1 OKTYABR-PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR

17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq 17 oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Mövcudluq bir çox dövlətlərdə qədim dövrlərdən məlum olan məhkəmə orqanlarının fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranıb.

Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada kral IV Filipp tərəfindən qoyulmuşdur. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302-ci il tarixli ordanans) təsbit edilmişdir. Həm qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir nümunə kimi böyük təsiri olan Fransa prokurorluğunun təşkil və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunub.

Müstəqil Azərbaycan dövlətinin prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması gündündən sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilmişdir. F. Xoyski, X. Xasmməmmədov, A. Sofikürdski, T. Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokuror olublar. Oluşmuş mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görüblər.

1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edilmişdir. Bu, Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli «Xalq məhkəməsi haqqında» dekreti ilə həyata keçirilib. Bu dövrə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli «Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında» Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulmuşdur. Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə. Qarayev, S. Çivanov, B. Vəlibəyli, B. Təhbi, H. Hacıyev, A. Sultanova, Y. Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olublar.

1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibində çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlayıb.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun əliyin, insan hüquq və azadlıqlarının təminatçısına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilmişdir. Oluşmuş mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görüblər.

haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunlar, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalər məsələləri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə prokurorluğun yeri və rolunu müəyyən edib.

1995-ci il Konstitusiyası prokurorluq orqanı və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna təbə olmasına əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanınmış, onun statusunu müəyyənləşdirmişdir. Bu statusa uyğun olaraq «Prokurorluq haqqında» 7 dekabr 1999-cu il tarixli Qanun, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və təbii olmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaq prosesual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və təbii olmasına nəzarət, cinayət işlərinə baxılmasında dövlət ittihamının müdafiəsi, məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədini nail olumasına iştirak etmək məsələlərini prokurorluğun fəaliyyət istiqamətlərinə aid edib.

2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.

Murad KAZIMOV,
Siyəzən rayon
prokuroru,
Baş ədliyyə müavini.

YENİLİKLƏR MÖHTƏŞƏMDİR

Son illər rayonumuzda, xüsusilə də Siyəzən şəhərində həyata keçirilən tikinti-abadlıq və quruculuq sahələrindəki yeniliklər möhtəşəmdir. Mübahisəsiz, ətrafımızda hər birimizin çoxdan bəri həsrətlə gözlədiyimiz arzulardan artıq gerçəyə çevrilmiş ifadəsini görürük.

İlk vaxtlar rastlaşdıqlarımız, etiraf edək ki, bizə bir qədər «inqilabi» dəyişikliklər təsiri bağışlayırdı. Sonralar bu hallara davamlı olduğu üçün, təkrar edirik möhtəşəmləşdiyi üçün tədricən «bu, elə belə də olmalıydı» kimi düşüncələrə alışırdıq. Ar-

dınca isə yəqin ki, yəni təbii hal kimi, yeni-yeni istəklərimiz meydana çıxmağa başladı. Necə deyirlər, təkamül prinsipi öz işini görməli idi, gördü də.

Doğrudur, «dünyəni vəziyyətiniz nə tez yaddan çıxdı, niyə belə unutdunuz, niyə belə çox tələsirsiniz?» kimi sualların da meydana çıxması tamamilə normal qarşılanmalıdır. Amma bözən həyata keçiriləcək ideyaların reallaşması üçün maliyyə mənbələrinin sonsuz olmaması, ön başlıca, nəzərdə tutulanların yerinə yetirilməsi üçün vaxt faktorunun çatışmaması kimi məsələlər də unutmamalıyıq.

Bələ ümumi fikirlərlə sizlərə çox yormaq istəmədim. Hərgah ətrafımızda olan insanların idarəçilik barə-

də müxtəlif fikir və mülahizələrini, tərif və bözən də güclərinə inandığı üçün umduqları gileylərini eşitməmişdim. Bəli, insanlar görülən işlərə görə minnətdarlıqlarını bildirirlər. Və dövlətimizin günbəgün artan gücünü, hamının böyük hörmət bəslədiyi Prezident İlham Əliyevin ölkəmizə gələcəyi ilə bağlı həyata keçirdiyi islahatları, buna müvafiq olaraq rayon rəhbərliyinin də bir an olmasa belə işdən soyunmamasını, əksinə, hər gün daha böyük enerji ilə fəaliyyət göstərməsini görürük. Ona görə də öz istəklərimizin cəkinmədən dilə gətiririk.

Yerinə yetirilən hər nə varsa, göz qabağındadır, minnətdarlıqları eşidir. Çox iş görülmüş və qeyd etdiyimiz kimi, görülməkdədir. Bir neçəsini

fərqləndirmək istəyirəm.

Bəsmərtəbəli yaşayış binalarının ətrafında sakinlər üçün istirahət parklarının (övvəllər bu yerlər «congolli» xatırladırdı) salınması. Bir çox mərkəzi küçələrdə, avtovağzalda asfaltın verilməsi, müasir işıqlandırma sistemlərinin quraşdırılması, sokinlərin çəkilməsi, vacib bir sıra inzibati binaların tikintisi. Həç vaxt asfalt yol görməyən Sədan, Eynibulaq, Dağquşçu, Qozağacı kəndlərinə asfaltın verilməsi, Qalaaltıya gedən yolda davamlı, rahat asfaltla çəkilməsi böyük işlərdir. Çəndahar-Həmyə yolunun çəkilməsi isə xüsusi bir önəm daşıyır. Əvvəla onu qeyd edim ki, bu layihənin gerçəkləşməsinə əhalinin hər bir təbəqəsi möhtərm Prezidentimiz İlham Əliyevin rayonumuzu göstərdiyi xüsusi diqqət və qayğısının daha bir bariz nümunəsi kimi qəbul edir. İkincisi, bu kimi möhtə-

şəm layihələrin icrası həmin yerlərin strateji əhəmiyyətini artıracaq amildir.

Bələ gücə, qüvvəyə malik dövlətdən vətəndaşın da ola bilsin ki, bələdə bir az qədərini aşan istəkləri, zənnimcə, normal qarşılanmalıdır. O, öz küçəsini də asfaltlı görmək istəyir, suyunun, qazının normal olmasını, işığın tez-tez sönməməsinə arzulayır. Təbii istəklərdir, deyilmi?

Gördüyünüz kimi, mən deyirdim, qısa bir zamanda, çox böyük işlər həyata keçiriləcək. Bizim düşündüyümüzə də, gözlədiklərimizə də dəfələrlə çatır. Bələ halda bəs nə etməli? Bəli, bu gün bizdən əslində yalnız bir əməl, bir keyfiyyət tələb olunur: yaradıcıları qoruyub saxlamaq. Əgər bacarırsansa, o, bələdə, öz təfənni əlavə etmək.

İ. İLYASOV.

OXUCULARIMIZA MÜRACİƏTLƏ

Bildiyiniz kimi, «Çıraq» qəzeti hələ ki, rayonumuzda yeganə ictimai-siyasi qəzetdir. Əhali ilə ünsiyyət yaratmaq, fikirlərini, təkliflərini çatdırmaq, özünü cəmiyyətə təqdim etmək baxımından qəzetin səhifələrindən tribuna kimi istifadə etmək hər birimiz üçün yaxşı bir imkandır.

İstədik ki, həm rəhbər işçilərin,

həm də rayon əhəlinin ayrı-ayrı nümayəndələrinin fikirlərini dərc edək, bizi düşündürən məsələlər bəzədə müzakirələrə qatılmaq, fikir və mülahizələrimizi ictimailəşdirək.

Odur ki, sizdən ilk növbədə «Çıraq» qəzetinə əbunə yazılmağı xahiş edirik və beləliklə onun imkanlarından yararlanmağı məsləhət bilirik. Bu mənədə

sözümüz xüsusilə gənclərə, rayon bəzində daha çox bilgilərlə, rayonumuzun gözəlləşməsi istiqamətində maraqlı təkliflərə çıxış edənlərə, ictimai nümayəndələrinə, bələdiyyə üzvlərinə, biz bu imkanı sizin üçün yaratmaqdan böyük zövq və məmnunluq duyuruq. Çıxış edin, fikirlərinizi bildirin.

«ÇİRAQ»

HƏMYERLİLƏRİMİZİN UĞURU

Qəbələ rayonunda İdman Məktəblərinin VII Respublika Oyunlarının proqramlarına daxil olan Sorbost gülüş üzrə zona yarışları keçirilmişdir.

Həmin yarışda Səforboyov Tələh 38 kq çəki dərəcəsinə I, Cəfərov Elmır (məşqçi Cavanşir Ağayev) 42 kq çəki dərəcəsinə II və Allahverdiyev Ağasif (məşqçi Ağadadə Allahverdiyev) 32 kq çəki dərəcəsinə II yeri çıxaraq final mərhələsinə vəsiqə qazanmışlar.

Oktyabrın 24-də Qəbələ şəhərində payız çağırışına həsr olunmuş «Vətənin müdafiəsinə hazır» poliatlon çəxnovçılıyü üzrə Respublika çempionatının final mərhələsində idmançımız Ağamaliev Fərid 2000 metr məsafəyə qaçış üzrə birinci yeri tutaraq Gənclər və İdman Nazirliyi tərəfindən kubok və fəxri-formanla mükafatlandırılmışdır.

FINAL MƏRHƏLƏSİNƏ ÇIXMIŞLAR

8-10 oktyabr 2014-cü il tarixlərdə Xaçmaz şəhərində payız çağırışına həsr olunmuş «Vətənin müdafiəsinə hazır» poliatlon çəxnovçılıyü üzrə respublika çempionatının zona yarışları keçirilmişdir.

Həmin yarışda rayon komandası II yeri tutaraq, çempionatın final mərhələsinə vəsiqə qazanmışdır.

GÜMÜŞ MEDALIN SAHİBİ OLMUŞDUR

Bu günlərdə Cənubi Koreyanın Seul şəhərində sambo üzrə gənclər arasında dünya birinciliyi keçirilmişdir.

Həmin yarışda Siyozən sambo məktəbinin yetirməsi Cavadzadə Şirin (məşqçi Yavuz Əliyev) II yeri tutaraq, gümüş medalın sahibi olmuşdur.

Nadir MƏMMƏDOV,
Gənclər və İdman İdarəsinin rəisi.

İNTİHAR YAŞI NİYƏ GƏNCLƏŞİR?

Siyozən rayon Heydər Əliyev Mərkəzində 14 oktyabr 2014-cü ildə «İntihar yaşı niyə gəncləşir?» mövzusunda konfrans keçirilmişdir. Konfransda Siyozən RİH yetkinlik yaşına çatmayanların işləri və hüquqları

landırın və on çox toxunulan mövzudur. İntiharın faizinə görə gənclər daha üstünlük təşkil edir. Bu da bir faktordur ki, gənclər inkişaf səviyyəsi hələ də azdır və cəmiyyətin sosial-iqtisadi, mədəni-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevilir. Yəni, gənclərə göstərilən diqqət və qayğı dövlətin perspektiv inkişafından xəbər verir. «Hər bir Azərbaycan gəncləri hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günə, gələcəyi haqqında düşüncəlidir»-deyən, gənclərə etibar edən Ulu öndər mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini öyrənmə, müvafiq addımlar atırdı.

Tədbirdə H. Əliyev çıxış edərək bildirdi ki, dünyada hər 20 saniyədə bir adam özüni öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının bəzə sayından daha çoxdur. Paradoksaldır ki, iqtisadi böhran zamanı önəvi olaraq intiharlar artmaq əvəzinə azalır. İqtisadi çətinliklər və müharibələr zamanı insanlar şəxsi təşəbbüsləri ilə dünyadan getməyə meylli olurlar. Ancaq çox hallarda intiharların səbəbi qarancılıq qalır. Hələ də aydın olmayan səbəblər üzündən kişilər qadınlardan 4 dəfə çox özlərini öldürürlər. Ancaq qadınlar iki-üç dəfə daha çox intihara cəhd edirlər.

Gənclər psixoloq Nigar Muxdəsənova intiharın psixoloji tərəflərinə toxunaraq bildirdi ki, ümidsizlikdən, etiraz əlaməti kimi, şəxsi şəxsiyyətinin qorunması naminə, ağılı qarışması nəticəsində, ağır dözməmək üzündən və ya qisasdan qorxmaq üzündən baş verir. Əsas «risk amili» kimi yoxsulluq, işsizlik, yaxınların itirilməsi, ailə münasibətlərində problemlər göstərilir.

Tədbirin sonunda iştirakçılara psixoloji testlər təqdim olundu.

R. MURADOVA.



nın müdafiəsi üzrə komissiyanın məsul katibi Həsənağa Əliyev, məktəb psixoloqları və yuxarı sinif şagirdləri iştirak edib.

Konfrans giriş sözü ilə açan Mərkəzin direktoru Ramil Seyidova çıxış edərək bildirdi ki, intihar son onillikdə dünya ictimaiyyətini, sosioloqları, politoloqları maraq

ŞAGİRDRLƏRƏ GÖRÜŞ

Bu günlərdə rayon Təhsil Şöbəsi ilə birgə Böyük Həmyöyə kond tam orta məktəbində «Gənclərin vətənpərvorlik tərbibiyosinin formalaşmasında milli-mədəni dəyərlərin rolu» mövzusunda tədbir keçirilmişdir. Yeniyyətə və gənclərin vətənpərvorlik hissələrinin yüksəldilməsi məqsədilə təşkil olunan tədbiri məktəbin direktoru Məhəmməd Rzayeva açaraq bildirmişdir ki, məktəbimizdə tədrisə yanaşı, təlim-tərbibə işləri də yük-

sək səviyyədə həyata keçirilir. Şagirdlərə tərbibəvi əhəmiyyət kəsb edən mövzularda müzakirələr aparılır.

Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi müavini Vüsal Əliyev çıxış edərək milli-mədəni dəyərlərimizin əhəmiyyətindən və milli adət-ənənələrimizin unudulmaması üçün təbliğat işlərinin gücləndirilməsindən danışdı.

Təhsil Şöbəsinin məsul işçisi

Gündüz Səmədi şagirdlərə dövlət rəmzləri haqqında geniş məlumat verərək himnimizin əsl vətənpərvorlik ruhunda yazıldığını qeyd etdi.

Sonda müəllimlərdən Nuranı Xəlfiyev, Əmanət Abbasova, Səbinə Gülləliyeva, Zamiq Gülləliyev mövzu ətrafında çıxışlar edərək öz işlərinə şagirdlərin vətənpərvorlik ruhunda tərbibə olunması istiqamətində qurduqlarını bildirdilər.

Vüsal ALIŞOV,
Gənclər və İdman İdarəsinin rəisi müavini.

18 oktyabr-Dövlət Müstəqilliyi günüdür

MÜSTƏQİLLİYİMİZ DÖNMƏZDİR, ƏBƏDİDİR

Başarıyla tarixdə ən təzadlı və ziddiyyətli dövr olan XX əsr həm də imperiyaların çökməsi, əsarət və zülm altında qalan ölkələrin və xalqların azadlığa çıxması ilə səciylənir. Dünyanın ən böyük imperiyası hesab edilən SSRİ-nin tarix səhifəsindən silinməsi prosesi də bu əsrin sonunda başa çatdı. Hər bir xalq əsarət zəncirindən, imperiya buxovlarından azad oldu.

XX əsrdə xalqımız iki dəfə müstəqillik qazanaraq milli dövlətçiliyini qurmaq imkanı əldə etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti məlum səbəbdən süquta uğranda, əsrin sonlarında-1991-ci ildə tarixi ədalət yenidən bərpa edildi. SSRİ imperiyası dağıldı və xalqımız milli müstəqilliyinə nail oldu. Lakin bu, xalqımıza böyük qurbanlar və çətinliklər bahasına başa gəldi.

Ölkəmizi ləğv parçalamaya qarşı qoymuş Qorbaçov komandasının dağıdıcı siyasəti, Ermənistanın Azərbaycan torpaqlarını işğal, daxili və xarici düşmənlərin respublikamıza qarşı təcavüzatı Azərbaycanın öz müstəqilliyini hansı çətinliklər hesabına qoruyub saxladığını və ne kimi tarixi sınaqlara məruz qaldığını göstərir.

Lakin bunların heç biri xalqımızın mübarizə əzmini, gələcəyi inamını, mütəmadi sındıra bilmədi. Xalqımız şərafətli tarixinin bu keçməklə və ziddiyyətli dövrünə də mərəklə sinə gərdi, azadlıq, müstəqillik, demokratiya yolunda cəhd etdi. Dünya şəhərtli siyasətçi Heydər Əliyevin öz müqəddəs xilaskarlıq missiyası ilə bə-

yük siyasətə, yenidən ölkə rəhbərliyinə qayıdışı ilə dövlət müstəqilliyimiz qorunub saxalandı.

Böyük öndərimiz Heydər Əliyevin hələ avtoritar Sovet rejimi dövründə respublikamız üçün, onun gələcəyi üçün gördüyü nəhəng işlərin miqyasına nəzər salarkən bu işlərin uzaq gələcəyə ünvanlandığını, sonrakı müstəqilliyimiz üçün təməl, bünövrə rolunu oynadığını aydın görürük.

Dövlət müstəqilliyimizin 23-cü ildönümü ətrafında Siyozən şəhər mərkəzi Şöbəsinin keçirilən tədbirində bütün bunlar barəsində ətraflı danışıldı. Akt zalında dəyirmi masa ətrafında toplaşan rayon ziyalıları xüsusi vurğuladılar ki, məhz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkədə həyat məcrasına düşdü, dövlət müstəqilliyi və milli azadlığımız məhv olmaq təhlükəsindən qurtuldu.

18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə təşkil olunan tədbirə Rayon Mədəniyyət Şöbəsinin müdiri əvəzi Zəminə Qadiriqızı qatıldı. Siyozən şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Pərvin Ağasıyev, Mərkəzi Kitabxananın işçisi Məcid Əliyev, H. Əliyev Mərkəzinin direktoru Rəhilə Seyidova, Sədanənd kitabxanasının müdiri İsmayıl Muradov xalqımızın milli dövlətçilik ənənələrindən danışmış, müstəqilliyimizin dönməz, əbədi olduğunu xüsusi vurğulamışlar.

Tədbirdə rayonun ümumtəhsil məktəblərinin müəllimləri də iştirak etmişlər.

Reyhan MURADOVA.

LAYİHƏ HƏYATLA KEÇİRİLİR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Beynəlxalq Miqrasiya təşkilatı, BMT-nin Əhali Fondu və Azərbaycan Hüquqşünaslar Assosiasiyası ilə birgə «Məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi gücləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi» adlı layihə həyata keçirir.

Layihənin məqsədi qadınların sosial-iqtisadi potensiallarının genişləndirilməsi, məişət zorakılığının qurbanları üçün istinad mexanizminin gücləndirilməsi və cəmiyyətdə gender məlumatlılığının artırılması vasitəsilə qadınların qarşı ailedaxili zorakılığın qarşısının alınmasından ibarətdir.

Layihənin davamlı olaraq maarifləndirmə kompaniyası növbəti dəfə

Siyozən rayonunda keçirilmişdir.

Beynəlxalq Miqrasiya Təşkilatının proqram rəhbəri Nailə Cəfərova və həmin təşkilatın təlimçisi Pərvinə Seyidova tərəfindən «Siyozən Palace» şadlıq evində hər birində 75 nəfər olmaqla rayonun idarə, müəssisə və təşkilatlarında çalışan işçilərin iştirakı ilə iki təlim keçirilmişdir.

Təlimlər zamanı sözügedən layihə ilə bağlı iştirakçılara ətraflı məlumat verilmişdir. Sonda qadınların məişət zorakılığının qarşısının alınması yolları barədə birlikdə fikir mübadiləsi aparılmış, iştirakçıların sorğuları cavablandırılmışdır.

Xumara ABDULLAYEVA,
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə baş məsləhətçi.

RAYON MƏRHƏLƏSİ KEÇİRİLMİŞDİR

Oktyabrın 18-də Gənclər Mərkəzində yeniyetmələr arasında Xəmsə Milli İntellektual Oyunu üzrə IV Azərbaycan çempionatının rayon mərhələsi keçirilmişdir.

Çempionatın final oyununun nəticəsinə əsasən Böyük Həmyöyə kond tam orta məktəbin «Kəzər» komandası I, şəhər 6 saylı məktəb-liseyin «İstiqbal» komandası II, şəhər 3 saylı tam orta məktəbin «Lider» ko-

mandası isə III yeri tutmuşdur.

Sonda qalib komandalara Gənclər və İdman İdarəsi tərəfindən fəxri-formanlar təqdim edilmişdir. Qalib komanda bu ilin noyabr ayında çempionatın Xaçmaz şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazandı.

Nuran NURULLAYEV,
Gənclər və İdman İdarəsinin aparıcı-məsləhətçisi.

ALLAH RƏHMƏT ELƏSİN!

«Çıraq» qəzetinin redaktoru İlyas İlyasov İcra Hakimiyyəti başçısının köməkçisi Tanyel Tahirova dayısı

Şirnov Səxavət Alyar oğlunun vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Redaktor
İlyas İLYASOV

Təsisçilər:
Siyozən Rayon İcra
Hakimiyyəti başçısının
aparıcı və redaksiyanın
jurnalist kollektivi

Qəzet Azərbaycan
Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır
Qeydiyyat № 314
Redaksiyanın ünvanı:
Siyozən şəhəri,
Şəhriyar küçəsi, 1a

Qəzet «Azərbaycan»
nəşriyyatında ofset
üsulu ilə çap
olunmuşdur

Sifariş 3841
Tiraj 500
«Kapitalbank»-in Siyozən filialı
AZ 20 AİB
33080019445500250155
kod 200554
VÖEN 7100046791
telefon: 304-04-83